



UOT 94 (479.24)

Knyaz Aleksey Dmitriyevich Saltikov. Paris, 1939

Aleksey Saltikovun “İrana səyahət” əsərində Azərbaycan türklərinin həyat tərzinin təsviri

İrade Məmmədova

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru

e-mail: irade.mammadli@gmail.com

*Açar sözlər: Knyaz A.D.Saltikov, İrana səyahət,
vəliəhd Nəsrəddin Mirzə, Azərbaycan türkləri, Təbriz şəhəri*

ПУТЕШЕСТВИЕ ВЪ ПЕРСИЮ.

НИСЬМА

Ген. А. Д. Салтиковъ.

САЛТИКОВЪ САДЫР-ДАВЫД-ИМРІЙ. БАДАТА (БАГІРДА).
МАСА НАРАНДА.

САЛТИКОВЪ САДЫР-ДАВЫД-ИМРІЙ.
1840.

Knyaz Aleksey Dmitriyevič Saltikov (1806-1859) İrana və Hindistana səyahət etmiş rus səyyahı, yaziçisi, rassamı, diplomati olmuşdur. O, 1 fevral 1806-ci ildə Sankt-Peterburq şəhərində knyaz Dmitri Nikolayevič Saltikovun ailəsində anadan olmuşdur. Aleksey Saltikov ilk təhsilini ev şəraitində almış, 1823-cü ildə Dövlət Xarici İşlər Kollegiyasında aktuaris olaraq xidmətə başlamış, 1826-ci ildə kamer-yunker rütbəsi almış, həmin ilin 9 noyabrında xüsusi tapşırıqla stats-katib D.N.Bladovun yanına ezam edilmişdir. Qisamüddətli istefadan sonra o, 1826-ci ildə İstanbuldakı işlərdən müvəkkil olan A.P.Butenevin yanına təyin olunmuş, 1830-cu ilin yanvarında isə Yunanistana qraf V.N.Paninin xüsusi sərəncamına göndərilmişdir. Saltikov tezliklə Asiya departamentinin təsisatına keçirilir, Yunanistan missiyasının katibi təyin edilir və burada 1831-ci ilədək qalır. 1832-ci ilin noyabrınadək şəxsi istəyinə əsasən London safirliyinin nəzdində çalışır, 1834-cü ilin fevralından Florensiyaya keçir. Orada missiyanın ləğvi ilə əlaqədar 1836-ci ilin fevralından Roma missiyasına təyin edilir. 1838-ci ilin avqustunda Tehrana göndərilir, 4 may 1839-cu ildə Peterburqa qayıdır və Londona kuryer olaraq göndərilir, 3 oktyabr 1840-ci ildə öz xahişi ilə saray müşaviri rütbəsi ilə istefə verir. 1841-1843-cü illərdə Hindistana ilk, 1845-1846-ci illərdə isə ikinci dəfə səyahət edir.

Ev mühitində o, həmişə müəyyən orijinallığı ilə seçilir, iranlı və ya hind geyimlərində gəzirdi. Buna görə də onu "hindli" adlandırırlar. Şərq üslubunda bəzənmiş mənzili muzeyi xatırladır. O, zahid həyat tərzini keçirir, rəssamlıqla məşgül olur, evinə yalnız istedadlı rəssamları dəvət edirdi.

1838-ci ildə knyaz A.D.Saltikov səfi heyatının tərkibində Rusiyadan çıxdan görmək arzusunda olduğu İrana gəlmış və 1839-cu ilədək burada olmuşdur. Tiflisdən hərəkətə başlayan knyaz Saltikov İrəvan, Naxçıvan, Təbriz, Miyana, Zəncan, Qəzvin, Sultaniyyə, Tehran və digər şəhərlərdə olarkən səfəri boyunca gördüklerini qeydə almış və 1849-cu ildə Moskvada "İrana səyahət" adı altında çap etdirmişdir. Bu əsərdə XIX əsrin 30-cu illərində türk şəhərlərində, kəndlərində, oymaqlarında yaşayan tatarların (o dövrün rus mənbələrində Azərbaycan türkləri belə adlandırılırdı) mösiəti, geyimi, xasiyyəti, oyunu, rəqsleri, yeməkləri, qonaqpərvərlikləri barəsində maraqlı məlumatlar vermişdir.



1.

Müellifin Qafqaza ve Şərqə olan sevgisi, İrana səyahətinin səbəbləri onun kitaba yazdığı ön sözdən məlum olur. O yazar: "Avropanı görmüşdüm; ora artıq məni təngə gətirmişdi; İtaliya və İspaniya mənə bayağı, sixici, İngiltərə, Almaniya və Fransa isə xırdaçı və dözülməz təssürat bağışlayırdı. Hindistan yaddaşumda elə əsrarəngiz canlandı ki... Bu sehrli təbiətdə, təhsilin korlamadığı xalqların adət və ənənələri içərisində yaşamaq istəyindən vaz keçə bilmədim" (2, c.1-2).

1838-ci il avqustun 22-də Vladiqafqazdan səyahətə başlayan Knyaz Saltikov osetinlərin, çarkəzlərin yaşadıqları ərazilərdən keçərək Gürcüstana gəlir. Sentyabrın 21-də polkovnik Dütqamel, onun həyat yoldaşı və həkim Kapgerlər birlikdə Tiflisdən İrana yola düşürlər. 3 gün yol getdikdən sonra bir rusun tatar (Azərbaycan – İ.M.) kəndinin yarım verstiyyilərə təzə tikilmiş evində gecələyirlər. Şəm yeməyi təkərənək olanadak Knyaz Saltikov gözəl kənddə qonaq qaldığı evlə tanış olur. Onu çox nəzakətlə qarşılıyan qadınlarla işarələrin və İstanbul türkcsin in köməkliyi ilə çətin də olsa səhbət edir. Bu tatar qadınlarından birinin 18, digərinin isə 20 yaşı olduğunu bildirir. Onun məlumatına görə, tatar qızlarının geyimi İran üslubunda olan qısa köynəkdən, enli şalvardan və düzgün qamətlərini yüngülə vurgulayan, ciyinlərini və əllərini sıx örtən dar arxalıqdan ibarətdir. Ayaqları yalındır, gur qara saçları qız ciddiliyini ifadə edən solğun və gözəl üzlərini aydınlaşdırır. "Günəşdə qaralmış incə dəriləri və çox geyilməkdən rəngi solmuş paltaşları tatar qızlarının kasib olduğunu göstərirdi, lakin onların təbii gözəlliyyinə xələl gətirmirdi". Knyaz Saltikov mücrüsünün açarını itirdiyi üçün sehəri gün yenidən həmin kəndə yollanır. Gecələdiyi evin yanında bir qoca qadın onu əlinin hərkəti ilə çağırır və mücrünün açarını ona verir, Knyazi yenidən qonaq dəvət edir. Saltikov yazar ki, "Dünənki qadınlardan birinin qucağında uşaq vardi, digəri isə ocağı yandırırdı. Kişiəl öz qonaqpərvərliklərini göstərmək üçün kabab bişirirdilər" (2, c.1-11).

Bir çox mənbələrdə Şərq qadınını cadrada, heç bir ixtiyarı olmayan, yazıq və bədbəxt qadın kimi təsvir edirlər. Knyaz Saltikovun təsvirlərindəki Azərbaycan qadımı isə tam fərqlidir. İlk növbədə, burada qadınların cadrasız olduğunu vurğulamaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda qadınların eksəriyyəti cadradan istifadə etməmişdir. Başlarını qışda yundan toxunmuş şalla, mülayim havalarda isə ipək kələyəyi ilə bağlamışlar. İkincisi, Azərbaycan qadını bir "kafiri", evdə kişiərin olmamasına baxmayaraq, nəzakətlə qəbul edir. Üçüncü diqqətəlayiq məqam isə bu qadınının dürüstlüyündür.



2.

Knyaz Saltikovun qeydlərində Astanbəyli adlı çox xoş bir tatar kəndi haqqında da məlumatlara rast gəlirik: "Tatar evləri yaşlı tapələr boyunca səpələnib... Bizim üçün ayrılmış otağın divarları, döşəməsi, tavanı da xalçalarla örtülmüşdür. Yalnız tavanda işığın düşməsi, üçün delik qoyulmuşdu. Otağın ortasında kömür közərirdi. Qaranlıq və dar keçid mənzərləri bir yera aqlırdı" (2, c.12).

Əsərdə dağdan qışlağa köçən tatarlar (Azərbaycan türkləri – İ.M.) da təsvir edilir: "Köç edən tatar qadınları at kimi yəhərlənmiş inəklərin üstündə, digərləri isə kisələrlə yüklenmiş atların üstündə gedirdilər. Tatar qadınlarının rəngbərəng parça qırıqlarından tikilmiş geyimləri uzaqdan gözəl görünürdü (2, c. 16).

Knyaz Saltikov 27 sentyabrda Dilicanda gecələdikdən sonra, Çubuqlu kəndini keçərək İrəvana daxil olur. Burada İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işgalindən sonra boşaldılmış sarayında gecələyir: "Mavritan üslubunda kifayət qədər yaxşı tikilmiş bu ev ağardılmışdı. Burada əvvəllər hansısa xan yaşamasdı. Həyətdə çirkənləmiş suyu olan fəvvərə vardi. Biz dar pilləkənlə üzəri bütünlükə rəngbərəng qızılıqlı təsvirləri ilə bəzədilmiş divar sobası və hamısı xırda qırmızı, yaşıl, sarı və göy rəngli şüşələrdən ibarət böyük pəncərəsi olan gözəl bir otağa daxil olduq" (2, c.17-18).

Knyaz İrəvandan Naxçıvana gedərkən yolda onları qarşılamağa gələn sakinlərin içərisində bir-birinə çox bənzəyən iki tatar knyazını (beyini- İ.M.) təsvir edir. Onun yazdırına görə, bu bayların qırmızı taftadan geyimləri vardi, boyları hündür və ince, cizgiləri düzgün, üzləri qarabəniz, saçları isə qara idi. Onlar müxtəlif cür doyuş səhnələrini canlandırdılar. Qeydlərdən məlum olur ki, tatarlardan və kürdlərdən ibarət iyirmi nəfərlək dəstə knyaz Saltikovun nümayəndə heyətini yolboyu müşayiət etmişdir (2, c.19-20). Knyaz Naxçıvan şəhərində nimdaş paltarda olan yaşı kişilərdən və qadınlardan, gözəl, ləkən üst-başı çirkli, cir-cindir geyimdə olan uşaqlardan bəhs edir. O şəhərin hakimi Ehsan xanın gözəl bağ evində gecələyir. Onun üçün divarları naxışlarla bəzədilmiş bir otaqda gecələyən knyaz məmənunluqla qeyd edir ki, "Mən yazar, rəsm çəkir, qalyan çəkir, albuxara yeyir, şərab içirdim və taleyimdən çox razi idim (2, c.20-21)".



4.



5.



3.

1. A.D.Saltikovun
Sneğiryovadaki
malikanasında Şərqi üs-
lubundan bəzədilmiş otaq

2. XVII əsrin əvvəllərinə aid
şəmdən. A.D.Saltikovun
şəxsi kolleksiyasından.
("Viktoria və Albert"
muzeyində saxlanılır)

3. Vəliahd Nasirəddin
Mirzənin por-
İreti. Rəssam: Knyaz
A.D.Saltikov

4. Qadın kuza ilə. İran.
1798-1834-cü illər.
Naməlum rəssam

5. Qadın güzgül ilə. İran.
1798-1834-cü illər.
Naməlum rəssam



1.



2.

1. Yeniyetmə şahin ilə. İran. 1798-1834-cü illər. Naməlum rəssam
2. Qadın portreti. İran. 1876-1877-ci illər. Rəssam: Məhəmməd Həsən Əfşar
3. -Kastanyetli rəqqasə. İran. 1798-1834-cü illər. Naməlum rəssam
4. Tambur çalan rəqqasə. İran. 1798-1834-cü illər. Naməlum rəssam
5. Bacılar. İran. 1798-1834-cü illər. Naməlum rəssam
6. Məhəmməd Şah Abbas Mirzə oğlu Qavaniş-Qacar. (1834-1848). İran. Naməlum rəssam
7. Rəqqasə qaval ilə. İran. 1798-1834-cü illər. Rəssam: Məhəmməd Həsən

4.



3.




5.

Naxçıvandan Miyanəyə yola düşən knyaz Saltikov Miyanədə İran mehmandarı Yəhya xanın evində gecələyir. Knyazın yazdığınına görə, mehmandarın vəzifəsi səyyahların bütün maddi ehtiyaclarını ödəmək və onları təyin olunmuş yerə qədər müşaiyət etmək idi. Yəhya xan Fətəli şahın rəhmətə getmiş oğlu Abbas Mirzənin sevimliyi, həm də baş mehtarı olmuşdu. Burada olarkən knyaz Saltikov Yəhya xan və onun oğlu Fərrux xanla birlilikdə 15 yaşında, qadın geyimində, uzun saçları olan iki oğlanın musiqi altında rəqsini seyr edir. Qeydlərində əvvəl qəmli musiqi altında məhəbbət və əzabı ifadə edərək sakit rəqs edən oğlanların qəfildən tullanmağa, fırlanmağa və bağırmaya başladıqlarını, sonra isə yenidən sakit rəqs etdiklərini, iranlıların bu rəqsə çox diqqətlə baxdıqlarını, həmişə şən və hərəkətdə olan Yəhya xanın isə dərin fikrə qərq olduğunu yazar (2, c.21-23).

Miyanədən sonra Qaflan dağını keçən knyaz Saltikov Zəncana gəlir. Zəncanda əvvəller şahın yaşamış olduğu bir evdə gecələyir. O bu evi təsvir edir: "Dar, dolanər və dik pilləkənlərlə düşərkən, birdən möcüzəli saraya daxil oldum. Gözlərimi qamaşdırın formaların və gülərlən sehrii gözəlliyyini yalnız kaleydoskopda görə bilərdim. Hər yerdə qızıl, bülür və bütün göy qurşagının bütün rəngləri parıldayırdı. Bu cəzibəni pozmamaq üçün mən yerimdən tərpənmirdim. Döşəməyə qiymətli xalçalar döşənmişdi, günəşin şüaları milyonlarla rəngbərəng şüşənin şəffaf mozaikasından süzüldürdü. Elə zənn edirdim ki, bütün divarlar sanki qiymətli daşlardan ibarətdir. Səkkizgüsəli zəlm ortasındaki geniş hovuzda fəvvərə vururdu. Zəlin ətrafında hər tərafda otaqlar vardı. Bu müxtəlif formalı və gözəl otaqlar bir-birindən güzgülu qapılar və zərxara pərdələrlə ayrıldı. Xalçaların üstü meyvə və şirniyyatla dolu idi. Məni çox mehribənliliklə qarışlayan və həddindən artıq qonaqpərvərlik göstərən Zəncan hakiminə minnətdarlığımı bildirmək üçün tatarca bildiyim sözlər yetərli deyildi" (2, c. 26-27).

Daha sonra Qəzvinə galən knyaz Saltikov burada şəhərin hakimi bəylərbəyi Təhmasibqulu xanın evində gecələyir. Burada "şahın canişini Bəhram Mirzənin hamamına getdiyini və biglərini, saçlarını, əllərini və ayaqlarını qırmızı rənglə boyayan hamamçıların bu rəngin xeyrili və İranda möhtərəm şəxslər üçün vacib olduğunu" bildirdiklərini yazar (2, c.30-32).

Qeyd etmək zəruridir ki, podpolkovnik İ.F.Bララムベリ 1837-1840-ci illərdə İranda olmuş və İranın statistik təsvirini tərtib etmişdi. Blaramberq əfşar, qacar, müqəddəm, dümbülli, taliş, qaragozlü, bayat, şahsevən, cavansır, fars-modanlı, qoşavənd (və ya kosavənd) və şəqaqılərin İranın türkmenşəli elatlarının tərkibinə daxil olduğunu bildirmişdi. Müəllif Cənubi Azərbaycanda türkmenşəli elat tayfalarının ümumilikdə təqribən 68 min ailə təşkil etdiyini göstərmışdı. Bu statistik təsvirdə Qəzvində ümumilikdə 8 min elat şahsevən ailəsinin yaşadığı qeyd olunur (1, c.14-15). Onun əsərinin Rusiya Dövlət Hərb-Tarix arxivində saxlanılan əlyazmasında buradakı elat şahsevənlərinin sayı 54600 nəfər göstərilir (4, l. 30).



6.





Milik qəhrəman Firudunun
portreti. İran. 1798-1834-cü illər.
Rəssam: Hacı Ağacan

Sultaniyyədə Fətoli şahın dağıdılmış sarayında gecələyən knyaz Saltikov sarayın divarlarındakı Fətoli şah və oğlanlarının təsviri olan rəsmi lərdən, Sultaniyyə yaxınlığında 600 il əvvəl şah Xudabəndə tərafından mavi və aq kərpicdən tikdirilmiş gözəl bir məscidin qalıqlarından, kəndlərin birində isə İmam Rzanın mavi-yasılı kərpicdən tikilmiş məqbərəsindən bahs edir (2, c.32-33).

Müəllif əsərində şahla və Qacar sarayının şahzadələri ilə görüşləri, onların üz çizgiləri, geyimləri, xasiyyətləri, elçini necə qarşılıqları, saray haqqında da ətraflı məlumat verir. Qacar şahı Məhəmməd Mirzənin dörd və ya beş yaşlı kiçik oğlu ilə görüşdüğünü yazır: "Balaca şahzadə döşəmədə xalçaların üzərinə salınmış keşmir şalın üzərində oturmuşdu. Onun baş geyimində şah nəslinə mənsub olduğunu bildirən almaz nişan bərkidilmişdi. Saçları uzun idi və tünd-kürən rənglə boyanmışdı, bənizi solğun, üz çizgiləri isə qeyri-müəyyən idi, tam formalşamamışdı. Əynində xəzli, şaldan kasaveyka (içinə xəz tikilmiş və ya xəzdən köbə çəkilmiş qabaq açıq qisa kofta - İ.M.) vardi... İran şahı Məhəmməd Mirzənin vəzifəsi Hacı Mirzə Ağası tatar (Azərbaycan türkü - İ.M.) məşəlidir, əslən iravanlıdır.

O sufi təriqətinin dərvish alimi olaraq Məhəmməd Mirzənin müəllimimidir. Deyilənə görə, şah ona hədsiz etibar edir; dövlətin bütün işləri onun əlində idi. Mənca, onun haqqında eşitdiklərim doğrudur və yəqin ki, o buna layiq idi" (2, c.34-75).

İran taxtının vəliəhdı Nəsrəddin Mirzənin onu türkçə "Xoş gəlmisiniz" deyə salamlaşdığını bildirir və yazar ki, "Onunla Təbrizdə görüşə bildim. Vəliəhd Avropa üslublu kürsüsündə, onun üçün çox uzun və üzərində əla naxışları olan sarı şal xələtdə oturmuşdu. Papağında qaşlı lələk parlayırdı, sinəsində isə üzəri almazlarla zəngin olan zəncirdə Müqəddas Andrey Pervozvanni Ordeni vardi. Zəncirdəki ordeni və lələyi ona İrəvanda görüşdükleri zaman Rusiya imperatoru bağışlamışdı. Vəliəhd gözəl görünüşlüdür, ağıllı cöhrəsi var. Qarabəniz olsa da üzünün rəngi zərifdir. Gözləri iri və qaradır, qartal burunluştur. Onun kiprikləri və qaşları qeyri-adı dərəcədə qara idi. Mən çox uzaqda olduğum üçün onlara sürmə çəkilib-çəkilmediyini təyin edə bilmədim. O hələ bacıları və bibli-ləri ilə hərəmhanada yaşadığından, qadınlar onu yəqin ki, öz zövqlərinə görə rəngləyirdilər. Onun uzun saçları alov kimi qırmızı idi (2, c.42-43)". Saltikov İran şahı Məhəmməd Mirzənin və əyanlarının rəsmlərini də çəkməşdi. O, Məhəmməd şahın onurla tatar dilində danışdığını yazardı (2, c.46-47, 65).

Bundan başqa, knyaz Saltikov kiçik şahzadə naib sultan Abbas Mirzənin də, sonradan Məhəmməd şahın rəsmini çəkarək şaha göstərmişdi. Şah balaca şahzadənin portretini çox bəyənmış, belə qısa zamanda və şahzadəyə layiq rəsm çəkə bildiyi üçün knyazı tərifləmişdi. Ona 300 tūmən dəyərində şal parçalar, orden və at hadiyyə etmişdi (2, c.58-66). Təəssüf ki, knyaz Saltikov kitabına çəkdiyi bütün portretləri deyil, yalnız vəliəhd Nəsrəddin Mirzənin portretini daxil etmişdir.

Bələliklə, qeyd etmək zəruridır ki, knyaz Saltikovun "Irana seyahət" əsəri Azərbaycan türklərinin məişəti, etnoqrafiyası, mətbəxi və memarlıq abidələrinin öyrənilməsi baxımından qiymətli mənbədir. Həmçinin, knyaz Saltikovun verdiyi məlumatlar burada yaşayan Azərbaycan türklərinin üz çizgiləri, xasiyyəti, adətləri, rəqsələri və s. haqqında təəssürat yaratmağa kömək edir. Knyaz Saltikovun İran şahı, Qacar sarayı, şahzadələri, saray əyanları, onların geyimi, idarə əsəri, hərbi gücü haqqında yazdığı məlumatlar XIX əsrin 30-cu illər tarixinin araşdırılmasında mühüm mənbə rolunu oynaya bilər.

Mənbələr:

1. Бларамберг И. Ф. Статистическое обозрение Персии. 1841.
2. Салтыков А.Д. Путешествие в Персию. С портретом Нассер-Эддин-Мирзы, валиата (наследника), ныне шаха Персии, Москва, 1849.
3. Приключения лифлянда в Петербурге// Русский архив. Историко-литературный сборник, 1878, т.1, М., 1878.
4. Статистическое обозрение Персии, составленное генерального штаба подполковником Бларамбергом в 1841 году // Российский Государственный Военно-Исторический Архив (РГВИА), ф.446, оп. 1, д.177

Qeyd: Yazida Gürcüstanın Milli Muzeyində nümayiş etdirilən Qacarlar dövründə aid rəngkarlıq nümunələrinin fotosəkillərinən istifadə olunmuşdur.

*Iradə Mammadova
PhD in History*

*Ирада Мамедова
доктор философии по истории*

*The description of the lifestyle
of Azerbaijani turks in Knyaz Saltikov's
“Travel to Iran”*

*Key words: Prince A.D.Saltikov, travel to
Iran, Prince Nasraddin Mirza, Azerbaijani
turks, Tabriz city*

Summary

In 1838, together with the board of embassy, Knyaz A.D. Saltikov visited Iran from Russia. He always wanted to see Iran, these fore he stayed here until 1839. Starting from Tbilisi, Knyaz Saltikov traveled to Iravan, Nakhchivan, Tabriz, Miyane, Zenjan, Gazvin, Sultanlie, Tehran and other cities, and recorded what he had seen in his notebook. Then, in 1849 he published his notes under the “Travel to Iran” title. In this work, he provided interesting information on the lifestyle, clothing, personality, games, dances, food and hospitality of Tatars (in the Russian sources Azerbaijani turks were called Tatars during that period) living in these Turkish villages, cities and tribes.

*Отражение образа жизни азербайджанских тюрков в произведении князя А.Д.Салтыкова
«Путешествие в Персию»*

Ключевые слова: Князь А.Д.Салтыков, путешествие в Персию, наследник Нассер-Эддин-Мирза, Азербайджанские тюрки, город Тебриз

Резюме

В 1838 году князь А.Д.Салтыков, мечтавший совершив путешествие по Востоку, в составе посольства прибыл из России в Персию, где прожил до 1839 года. Начав путешествие из Тифлиса, князь Салтыков побывал в Иреване, Тебризе, Мияне, Зенджане, Казвине, Султание, Тегеране и других городах, где наблюдал и записывал нравы и образ жизни местных жителей. Свои впечатления об этой поездке он опубликовал в 1849 г. в Москве в книге «Путешествие в Персию». В своем труде он привел интересную информацию о быте, одежде, нравах, играх, танцах, еде, гостеприимстве татар (в те времена так в русских источниках называли азербайджанских тюрков), живших в тюркских селениях, городах, оймагах.